

ASK-nin iqtisadiyyatı və idarə edilməsi

1. Bazar münasibətlərinin inkişafı ASK-da nəyin formalaşmasına şərait yaradır?

- işçi qüvvəsinin
- əmək ehtiyatının
- istehsalın
- 4)) sahibkarlığın
- 5) gəlirlərin

2. Bazar münasibətlərinin inkişafı ASK-da nəyin yeniləşməsinə səbəb olur?

- istehsal vasitələrinin
- əmək haqqının
- 3)) təsərrüfatçılıq üsullarının
- 4) məhsul istehsalının
- 5) işçi qüvvəsinin

3. Bazar münasibətlərinin formalaşması ASK-da nəyin inkişafına şərait yaradır?

- 1) əməl sahələrinin
- 2) tədarük işinin
- 3) əmək haqqının
- 4)) mülkiyyət formalarının
- 5) istehsal sahələrinin

4. Bazar münasibətlərinin inkişafı ASK-da nəyin sürətlənməsini təmin etmişdir?

- 1) torpaqların çoxalmasını
- 2) suvarmanın artırılmasını
- 3) əməyin təşkilini
- 4)) iqtisadi islahatların
- 5) gəlirlərin azaldılmasını

5. ASK-da islahatlar nəyin sürətlənməsinə şərait yaratmışdır?

- 1) meliorasiyanın
- 2) irriqasiyanın
- 3) erroziyanın
- 4)) elmi-texniki tərəqqinin
- 5) əmək haqqının

6. ASK-da islahatlar nəyin dərinləşməsinə təmin etmişdir?

- 1)) ixtisaslaşma səviyyəsinin

- 2) suvarmanın
- 3) mexanikləşmənin
- 4) məhsul satışının
- 5) gəlirlərin bölgüsünün

7. Aqrar islahatlar nəticəsində aşağıdakılardan nə sürətlə inkişaf etməlidir?

- 1) satış
- 2) təchizat
- 3)) tələb-təklif
- 4) informasiya
- 5) gəlir bölgüsü

8. Aqrar islahatlar inkişaf etdikcə aşağıdakılardan hansı meydana çıxır?

- 1) yeni torpaqlar
- 2) yeni işçi qüvvəsi
- 3)) yeni istehsal sahələri
- 4) yeni suvarma üsulu
- 5) yeni əmək haqqı

9. Aqrar islahatlar nəticəsində aşağıdakılardan hansı inkişaf edir?

- 1)) xüsusi təsərrüfatlar
- 2) əkin sahəsi
- 3) əmək ehtiyatı
- 4) pul gəliri
- 5) rentabellik

10. Aqrar islahatlar nəticəsində nəyin artmasına nail olunur?

- 1)) kooperasiyanın
- 2) mexanikləşmənin
- 3) avtomatlaşmanın
- 4) qismən mexanikləşmənin
- 5) eroziyanın

11. Aqrar islahatlar nəticəsində aşağıdakı proseslərdən hansı dərinləşir?

- 1) əmək haqqı
- 2) əmək məhsuldarlığı
- 3)) əməyin bölgüsü
- 4) əməyin təşkili
- 5) əməyin stimullaşması

12. Aqrar islahatlar nəticəsində aşağıdakılardan hansı yenidən formalaşır?

- 1) üzümlüklər
- 2) meyvə bağları
- 3) heyvandarlıq sahələri
- 4) istehsal-iqtisadi əlaqələr
- 5) nəqliyyat formaları

13. Aqrar islahatlar nəticəsində aşağıdakı sahələrdən hansı vahid halda formalaşır?

- 1) bitkiçilik
- 2) heyvandarlıq
- 3) istehsal-xidmət
- 4) tikinti
- 5) təmir

14. Aqrar islahatlar nəticəsində hansı xarakterli sahələr formalaşır?

- 1) müxtəlif
- 2) nisbətən eyni
- 3) qeyri-müəyyən
- 4) dəyişən
- 5) sabit

15. Aqrar-sənaye kompleksi nədir?

- 1) məhsul istehsalının çoxalması
- 2) əmtəəlik məhsulun artması
- 3) müvafiq istehsal-xidmət sahələrinin birləşməsi
- 4) istehsalın təşkili
- 5) istehsalın maliyyələşməsi

16. İstehsal-xidmət sahələri formalaşarkən hansı sərbəstliyini nisbətən saxlayır?

- 1) məhsulun daşınmasını
- 2) əməyin genişlənməsini
- 3) istehsal-iqtisadi sərbəstliyini
- 4) infrastrukturun azaldılmasını
- 5) pul gəlirinin aşağı salınmasını

17. ASK-də birləşən sahələr geniş təkrar istehsalı prosesinin müəyyən mərhələsində hansı məhsulları istehsal edirlər?

- 1) ümumi məhsul

- 2) əmtəəlik məhsul
- 3) emal edilən məhsul
- 4)) özünəməxsus məhsul
- 5) tədarük olan məhsul

18. ASK hansı sahələrin birləşməsidir?

- 1) bitkiçilik
- 2) heyvandarlıq
- 3)) istehsal-xidmət
- 4) tikinti
- 5) nəqliyyat

19. Aqrar-sənaye kompleksi aşağıdakılardan hansının yüksəldilməsinə xidmət edir?

- 1) torpaq sahələrinin artmasına
- 2) əkin sahələrinin genişləndirilməsinə
- 3) suvarmanın çoxaldılmasına
- 4)) həyat səviyyəsinin yüksəldilməsinə
- 5) əmək haqqının artırılmasına

20. "Kompleks" məhvumunun mənası nədir?

- 1) iqtisadi inkişaf
- 2)) birləşmə və qovuşma
- 3) tərəqqi
- 4) tənəzzül
- 5) ayrılma, kənarlaşma

21. ASK formalaşmasının mənası nədir?

- 1)) əhalinin və ölkənin tələbatının təmin edilməsi
- 2) əhalinin çoxaldılması
- 3) resursların artırılması
- 4) torpaqların genişləndirilməsi
- 5) xidmətlərin məhdudlaşması

M 1

22. ASK-da son məhsulun artırılması və istehlakçılara çatdırılması prosesini düzgün həyata keçirmək üçün nə edilməlidir?

- 1) xammal artırılmalıdır
- 2) əmək haqqı çoxaldılmalıdır
- 3) mənfəət azaldılmalıdır

- 4)) münasib əlaqələr qurulmalıdır
- 5) proses dayanmalıdır

23. ASK müəssisələri fəaliyyət prosesində düzgün qurulan münasib əlaqələr nəyi müəyyən edir?

- 1) tədarükü
- 2) kadr hazırlığını
- 3)) inkişaf istiqamətlərini
- 4) əmək ehtiyatlarını
- 5) itkiləri

24. ASK formalaşarkən nəyin düzgün nəzərə alınması təmin olunmalıdır?

- 1) əmtəəlik məhsulun
- 2) əmək sərfinin
- 3)) ərazi-sahə strukturunun
- 4) əmək ehtiyatının
- 5) torpaq sahələrinin

25. ASK formalaşarkən ərazi-sahə strukturu düzgün qurulmadıqda nəyi həll etmək mümkün deyil?

- 1)) sahələrarası inkişaf problemləri
- 2) torpaqların qorunmasını
- 3) əmək mübahisələrini
- 4) müəssisələrarası ziddiyyətləri
- 5) əməyin təşkilini

26. ASK formalaşarkən ərazi-sahə strukturunun düzgün qurulmaması nəticəsində nəyin yüksəlməsi mümkün deyil?

- 1) torpağın məhsuldarlığı
- 2) texnikadan istifadə
- 3) əmək haqqı
- 4)) iqtisadi səmərəlilik
- 5) iqtisadi əlaqə

27. ASK formalaşarkən ərazi-sahə strukturu düzgün qurulmadan nə ilə bağlı məsələləri həll etmək qeyri-mümkündür?

- 1) məhsulun satışı
- 2) məhsulun emalı
- 3) məhsulun saxlanması
- 4)) son məhsulun istehlakı

5) mənfəətin azalması

28. Regionlarda ASK-nin səmərəli fəaliyyətinin təmin edilməsi üçün nəyin nəzərə alınması vacibdir?

- 1) əmək haqqının artırılması
- 2) əhalinin gəlirlərinin azaldılması
- 3) şoranlaşmanın çoxalması
- 4) satış qiymətlərinin səviyyəsi
- 5) təbii-iqlim şəraiti, istehsalın artırılması imkanları

29. Regionlarda ASK-nin səmərəli fəaliyyət göstərməsinə təsir göstərən amil əsasən nədir?

- 1) məhsul istehsalının azalması
- 2) əmtəəlik məhsulun aşağı düşməsi
- 3) əmək ehtiyatı və işçi qüvvəsindən düzgün istifadə
- 4) əmək sərfinin azalması
- 5) mənfəətin alınmaması

30. ASK-nin regionlarda səmərəli fəaliyyət göstərilməsi üçün aşağıdakılardan hansının əhəmiyyəti böyükdür?

- 1) infrastruktur və iqtisadi əlaqələrin
- 2) əhalinin yerdəyişməsinin
- 3) rentabelliğin yüksəldilməsinin
- 4) əmək məhsuldarlığının azalmasının
- 5) əmək haqqının artmasının

31. ASK-nin səmərəli fəaliyyət göstərməsi üçün ona daxil olan sahələrdə nəyin inkişafı təmin edilməlidir?

- 1) əhalinin artımı
- 2) əmək ehtiyatının çoxalması
- 3) iqtisadi əlaqə və kooperasiya
- 4) əmək sərfi
- 5) rentabellik

32. ASK-da istehsalın səmərəli quruluşu, ehtiyatlardan istifadə, iqtisadi əlaqə və mənafeələr nəyi təmin edir?

- 1) məhsulun azalmasını
- 2) əmək sərfinin çoxalması
- 3) əmək haqqının artmasını
- 4) iqtisadi inkişafa marağın yüksəlməsini

5) keyfiyyətin tənzimlənməsini

33. ASK-nin formalaşması problemləri həll edilərkən ona daxil olan sahələrdə nəyin nəzərə alınması vacibdir?

- 1) ərazinin artırılması
- 2) ərazinin yeniləşdirilməsi
- 3)) ərazinin ümumiliyi
- 4) ərazin məhdudluğu
- 5) ərazinin dəyişməsi

34. ASK formalaşarkən aşağıdakı xüsusiyyətin hansının nəzərə alınması tələb olunur:

- 1) texnikadan mövsümü istifadə
- 2)) torpağın əsas istehsal vasitəsi olması
- 3) əməkdən mövsümü istifadə
- 4) texnikanın sahələr üzrə bölgüsü
- 5) işçilərin ixtisasının artırılması

35. ASK-da inteqrasiya nədən ibarətdir?

- 1) xammal istehsalının artırılması
- 2)) xammal və emal sahələrinin birləşməsi
- 3) son məhsulun çoxaldılması
- 4) emalın artırılması
- 5) satışın genişləndirilməsi

36. ASK-da inteqrasiya nə deməkdir?

- 1) ixtisaslaşma
- 2) təmərküzləşmə
- 3)) birləşmə, qovuşma
- 4) bölüşdürmə
- 5) ayrılma

37. ASK-da inteqrasiya prosesi hansı yolla həyata keçirilir?

- 1) istehsalın genişləndirilməsi
- 2)) sənaye və kənd təsərrüfatının qarşılıqlı əlaqələrinin inkişafı
- 3) emal sahələrinin genişlənməsi
- 4) satış kanallarının çoxaldılması
- 5) tədarükün ləğv edilməsi

38. ASK-da integrasiya istehsalın texnika və texnologiyasının, iqtisadiyyatı və təşkilinin, sosial münasibətlərinin hansı mərhələsində baş verir?

- 1) bunların heç birində
- 2)) bunların hamısında
- 3) yalnız sosial münasibətlərdə
- 4) yalnız texniki səviyyədə
- 5) yalnız texnoloji mərhələdə

39. Müasir maşın mexanizmlərinin, avtomaşın cihazlarının, müasir texnologiyaların tətbiqi integrasiyanın hansı mərhələsini əks etdirir?

- 1) təşkilatı
- 2) iqtisadi
- 3) sosial
- 4) texniki
- 5)) texnoloji

40. Məhsul istehsalında axın sistemlərinin tətbiqi, kompleks mexanikləşmə və avtomatlaşmanın artırılması, enerjinin tətbiqinin çoxalması integrasiyanın hansı mərhələsini göstərir?

- 1) texnoloji
- 2) sosial-iqtisadi
- 3) iqtisadi-təşkilati
- 4)) texniki-texnoloji
- 5) texnoloji-təşkilati

41. İstehsalın strukturunun dəyişilməsi, tədarük, təchizat, satış, idarəetmə, stimullaşma və s. ilə əlaqədar olaraq müxtəlif təşkilatlarla razılaşmalar integrasiyanın hansı mərhələsidir?

- 1) sosial
- 2) sosial-iqtisadi
- 3)) təşkilati
- 4) texnoloji
- 5) texniki

42. Aqrar islahatın mahiyyəti nədən ibarətdir?

- 1) torpaqların artırılması
- 2) heyvandarlığın inkişafı
- 3)) yeniləşmə və müasirləşmə
- 4) əkin sahələrinin genişləndirilməsi
- 5) maliyyə-kreditin artırılması

43. Azərbaycan Respublikasında aqrar islahatlar nəyə görə zəruri prosesə çevrilmişdir?

- 1) əmək haqqı artmışdır
- 2) istehsal xərci azalmışdır
- 3) məşğulluq yüksəlmişdir
- 4) aqrar sahədə böhran artmışdır
- 5) əmək məhsuldarlığı yüksəlmişdir

44. Azərbaycan Respublikasında aqrar islahatlar nə zaman başlamış və davam etmişdir?

- 1) 80-ci illərin sonunda
- 2) 90-cı illərin əvvəlində
- 3) 200-ci ildə
- 4) 2005-ci ildə
- 5) 1998-ci ildə

45. Aqrar islahatların həyata keçirilməsinə nədən başlanılır?

- 1) torpaqların özəlləşdirilməsi
- 2) əmlakın qiymətləndirilməsi
- 3) işçilərin hazırlanması
- 4) texnikanın uçota alınması
- 5) normativ-hüquqi bazanın yaradılması

46. Aqrar islahatlara nədən başlanılır?

- 1) kadrların yerləşdirilməsi
- 2) idarəetmənin müəyyən edilməsi
- 3) əməyin təşkili
- 4) torpaq və əmlakın özəlləşdirilməsi
- 5) istehsalın artırılması

47. Aqrar sferada mülkiyyətin hansı forması mövcuddur?

- 1) dövlət və bələdiyyə
- 2) yalnız xüsusi
- 3) dövlət və xüsusi
- 4) dövlət, xüsusi və bələdiyyə
- 5) xüsusi və bələdiyyə

48. Aqrar sferada torpaq və əmlak özəlləşdirdikdən sonra hansı proses həyata keçirilir?

- 1) istehsal artır
- 2) əmtəəlik məhsul çoxalır
- 3)) ictimai təsərrüfatlar ləğv olunur
- 4) ictimai təsərrüfatlar möhkəmlənir
- 5) idarəetmə mürəkkəbləşir

49. Aqrar sferada torpaq və əmlakın özəlləşdirilməsi və ictimai təsərrüfatların ləğv edilməsi nəticəsində nə yaranır?

- 1) kollektiv müəssisələr
- 2) təsərrüfatlararası təşkilatlar
- 3) istehsal-elmi birlikləri
- 4) aqrokombinatlar
- 5)) xüsusi təsərrüfatlar

50. Xüsusi təsərrüfatlarda torpaqdan, maliyyə mənbəyindən, istehsal resurslarından istifadə sahəsində nə baş verir?

- 1) onlardan istifadəyə həvəs olmur
- 2)) onlardan səmərəli istifadəyə maraq artır
- 3) onlardan istifadə zəifləyir
- 4) onlar icarəyə verilir
- 5) onlar bələdiyyələrə məxsusdur

51. Xüsusi təsərrüfatlar nəyin formalaşmasına real şərait yaradır?

- 1) bələdiyyə təsərrüfatlarının
- 2) icarə kollektivlərinin
- 3)) aqrar sahibkarlığın
- 4) təsərrüfatlararası birliklər
- 5) dövlət müəssisələrinin

52. Azərbaycan Respublikasında müasir dövrün tələblərinə uyğun normativ-hüquqi bazanın yaradılması, qərarların qəbul edilməsi, təkliflərin hazırlanması nəyin sürətlə həyata keçirilməsinə şərait yaratmışdır?

- 1) istehsalın ixtisaslaşması
- 2) tədarük sisteminin dəyişməsi
- 3) təchizatın azalması
- 4) əməyin stimullaşması
- 5)) aqrar islahatların sürətlənməsi

53. Aqrar islahatların həyata keçirilməsi nəticəsində xüsusi mülkiyyətə əsaslanan hansı təsərrüfatlar yaranmışdır?

- 1) təsərrüfatlararası müəssisələr
- 2) elmi-istehsal birlikləri
- 3)) kooperativlər, fermerlər, fərdi təsərrüfatlar
- 4) təmir təşkilatları
- 5) tikinti müəssisələri

54. Xüsusi təsərrüfatlar yüksək nəticəyə nail olunması üçün yerli şəraitə uyğun hansı tədbirləri həyata keçirməlidir?

- 1) eroziyanın güclənməsini
- 2) suvarmanın üsullarının dəyişilməsi
- 3)) texniki-texnoloji, sosial-iqtisadi
- 4) istehsal sahələrinin genişlənməsi
- 5) tikinti sahələrinin azaldılması

55. Aqrar islahatlarla əlaqədar yaradılan sosial-iqtisadi və texniki-texnoloji, təşkilati tədbirlər müəyyən edilmiş səviyyədə əməl edilmədikdə nə baş verir?

- 1) istehsal-iqtisadi yüksəliş sürətlənir
- 2)) sosial-iqtisadi yüksəlişə əməl olunmur
- 3) sosial-iqtisadi artıma əməl olunur
- 4) məhsul istehsalı artır
- 5) iqtisadi səmərəlilik yüksəlir

56. Aqrar islahatların hüquqi təminatını nə təşkil edir?

- 1)) iqtisadi qanunlar
- 2) istehsalın təşkili formaları
- 3) tədarük qaydaları
- 4) maddi-texniki təchizat
- 5) istehsalın stimullaşdırılması

M 3

57. Aqrar islahatların həyata keçirilməsini təmin etmək kim tərəfindən aparılmışdır?

- 1) İqtisadi İnkişaf Nazirliyi
- 2) Dövlət Torpaq Komitəsi
- 3) Kənd Təsərrüfatı Nazirliyi
- 4)) Dövlət Aqrar İslahatlar Komissiyası
- 5) Hüquq-mühafizə orqanları

58. Aqrar islahatların aparılmasının ümumi istiqamətləri, prinsipləri, metodları, mexanizmləri kim tərəfindən müəyyən edilir?

- 1) elmi müəssisələr
- 2) ali məktəblər
- 3) vergi orqanları
- 4) inzibati orqanlar
- 5)) Aqrar İslahatlar Komissiyası

59. Hansı təsərrüfatlar məhsul istehsalı, emalı, satışı ilə məşğul olub vətəndaşların əmək birləşməsi olmaqla sərbəst sahibkarlıq formasıdır?

- 1) kollektiv müəssisələr
- 2)) xüsusi təsərrüfatlar
- 3) təsərrüfatlararası birliklər
- 4) yardımçı təsərrüfatlar
- 5) köməkçi təsərrüfatlar

60. Azərbaycan Respublikasının ASK-nin inkişaf tempi son illər onun qarşısında duran vəzifəyə uyğundurmu?

- 1) tam uyğundur
- 2) nisbətən uyğundur
- 3)) uyğun deyildir
- 4) uyğunluq müəyyən edilmir
- 5) vəzifə düzgün müəyyən olunmur

61. Azərbaycan Respublikasının ASK-da yaradılan sahələr arası əlaqələr onun inkişafını təmin edirmi?

- 1) tam təmin edir
- 2) nisbətən təmin edir
- 3)) əlaqələr uyğun deyil
- 4) əlaqələr pozulmuşdur
- 5) əlaqələr müəyyən edilməmişdir

62. ASK əmlakın və torpağın özəlləşdirilməsi nəyə geniş imkan açır?

- 1) istehsalın azalmasına
- 2)) xüsusiyyətçiliyin inkişafın
- 3) fondların artmasına
- 4) gəlirlərin çoxalmasına
- 5) rentabelliyn yüksəlməsinə

63. Müasir dövrdə ASK-nın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün ilk növbədə nəyə nail olunmalıdır?

- 1) istehsalın genişləndirilməsinə

- 2) pul gəlirinin çoxaldılmasına
- 3) əmək sərfinin artırılmasına
- 4)) maddi marağın yüksəldilməsinə
- 5) istehsal xərcinin azaldılmasına

64. ASK-ya çoxlu sayda istehsal, xidmət sahələrinin daxil olması onun quruluşunda nəyə səbəb olur?

- 1) sadələşməsinə
- 2) genişlənməsinə
- 3)) mürəkkəbləşməsinə
- 4) əlaqəsinin zəifləməsinə
- 5) əlaqələrin pozulmasına

65. ASK-nin quruluşu mürəkkəb, biri-digəri ilə əlaqəli olub nəyin inkişafına şərait yaradır?

- 1) əmək sərfinin artmasına
- 2) pul gəlirinin çoxalmasına
- 3) istehsal xərcinin artmasına
- 4) rentabelliyyənin yüksəlməsinə
- 5)) biri digərinin inkişafına

66. ASK quruluşunun hər hansında baş verən nöqsan digərinin fəaliyyətinə necə təsir edir?

- 1) təsir etmir
- 2)) fəaliyyəti pozulur
- 3) fəaliyyəti genişlənir
- 4) fəaliyyəti səmərəli əlaqələndirir
- 5) fəaliyyəti yüksəlir

67. ASK quruluşu mürəkkəb, biri-digərini tamamlayan və inkişaf etdirən olmaqla neçə istiqamətə malikdir?

- 1) 4 istiqamətə
- 2) 7 istiqamətə
- 3) 6 istiqamətə
- 4)) 5 istiqamətə
- 5) 3 istiqamətə

68. ASK-nın quruluşu müxtəlif xarakterli istehsal və texnoloji mərhələdən təşkil olunmaqla qanunauyğun nədir?

- 1) istehsal mərhələdir

- 2) istehsal göstəricidir
- 3)) qanunauyğun bir sistemdir
- 4) bir tədbirdir
- 5) bir prosesdir

69. ASK-nın quruluşunun hər bir mərhələsində kompleksin nəyi həyata keçirilir?

- 1) istehsalın təşkili
- 2) iqtisadi səmərəliliyi
- 3) texnoloji tədbir
- 4)) obyektiv funksiya
- 5) texniki tədbir

70. ASK-nın funksional quruluşu nəyi xarakterizə edir?

- 1) əhalinin artımını
- 2)) istehsalın ardıcıl və paralel mərhələsini
- 3) mənfəətin çoxalmasını
- 4) gəlirlərin artmasını
- 5) əmək məhsuldarlığını

71. ASK funksional quruluşu vasitəsilə nə müəyyən edilir?

- 1) əmtəəlik məhsul
- 2) mexanikləşmə səviyyəsi
- 3) əmək sərfi
- 4) istehsalın həcmi
- 5)) məhsulların ayrı-ayrı məqsədlərə sərf olunması

72. ASK-da istehsal olunan xammalın təkrar istehsala cəlb edilməsi səviyyəsi nəyi əks etdirir?

- 1)) fəaliyyətin səmərəliliyini
- 2) fəaliyyətin zəifləməsini
- 3) xammalın çoxalmasını
- 4) keyfiyyətin yüksəlməsini
- 5) əmək sərfinin yüksəlməsini

73. ASK xammalından əldə edilən son məhsulun çoxalması nəyi əks etdirir?

- 1) xammalın itkisinin artmasını
- 2) xammal istehsalının azalmasını
- 3)) keyfiyyətin yüksəlməsi və itkilərin azalması
- 4) istehsal xərcinin yüksəlməsini

5) xammalın pis keyfiyyətdə olmasını

74. Müasir dövrdə ASK-da istehsal olunan xammalın neçə faizi təkrar istehsala ayrılaraq son məhsul istehsal edilməlidir?

- 1) 30-40%
- 2) 60-65%
- 3) 40-45%
- 4) 50-55%
- 5) 70%-dən çox

75. ASK-nın sahə quruluşu nəyi əks etdirir?

- 1) kompleksin inkişafını
- 2) kompleksdə iqtisadi səmərəliliyi
- 3) kompleksdə intensivləşməni
- 4) kompleksin hansı sahələrdən ibarət olduğunu
- 5) kompleksdə istehsal münasibətlərini

76. ASK-ya daxil olan sahələr onun fəaliyyətində necə iştirak edirlər?

- 1) eyni formada
- 2) müxtəlif formada
- 3) əlaqəli formada
- 4) əlaqəsiz formada
- 5) iştirak etməirlər

77. ASK-nın ümumi fəaliyyətində ona daxil olan sahələrin iştirakı necə müəyyən edilir?

- 1) maya dəyəri ilə
- 2) əmək sərfi ilə
- 3) istehsal xərci ilə
- 4) xüsusi çəkisi ilə
- 5) mexanikləşmə səviyyəsi ilə

78. ASK-da sahə quruluşu müəyyən edilərkən sahələrin xüsusi çəkisi aşağıdakılardan hansının vasitəsi ilə hesablanır?

- 1) istehsal xərci
- 2) əsas fond, işçi qüvvəsi, son məhsul
- 3) ümumi məhsul
- 4) əmək ehtiyatı
- 5) istehsalın mövsümlüyü

79. ASK-nın müasir inkişafı şəraitində onun tərkibində hansı sahənin xüsusi çəkisi daha yüksəkdir?

- 1) emal sahəsinin
- 2) xidmət müəssisələrinin
- 3)) xammal istehsalı sahələrinin
- 4) tikinti sahələrinin
- 5) texniki təmir sahələrinin

80. ASK-nin iqtisadi mexanizmi nədir?

- 1) istehsal üsuludur
- 2)) iqtisadi vasitələrin məcmusudur
- 3) tədarük sistemidir
- 4) satış formalarıdır
- 5) nəzarətin əsasıdır

81. Aşağıdakılardan hansı iqtisadi mexanizminin tərkib hissəsinə daxil deyil?

- 1) qiymət mexanizmi
- 2) maliyyə-kredit
- 3)) istehsalın strukturu
- 4) vergi, stimullaşdırma
- 5) müqavilə münasibətləri

82. ASK müəssisələrində tənzimləyici mexanizmlərdən biri və marketing fəaliyyətinin istiqamətləndiricisi nədir?

- 1) əmtəəlik məhsul
- 2) vergi münasibətləri
- 3) istehsal xərci
- 4)) qiymət mexanizmi
- 5) əmək sərfi

83. ASK-da istehsal xərcinin ödənilməsi və gəlirlərin səviyyəsi nədən asılıdır?

- 1) məhsul istehsalının çoxalmasından
- 2) istehsalın azalmasından
- 3) gəlirlərin çoxalmasından
- 4) verginin artırılmasından
- 5)) qiymətdən

84. Müasir şəraitdə iqtisadi münasibətlərin prinsip və metodları nəyin təsiri ilə şərtlənir?

- 1) istehsalın artımı
- 2) satışın təşkili
- 3) qanunların çoxalması
- 4) bazar iqtisadiyyatının qanunları
- 5) bazar münasibətlərinin zəifləməsi

85. İqtisadi mexanizm ASK-nın inkişafı ilə əlaqədar nəyin nəzərə alınmasını təmin etməlidir?

- 1) kadr hazırlığını
- 2) torpaqların genişlənməsini
- 3) istehsalın bütün xüsusiyyətlərini
- 4) tədarük sistemini
- 5) təchizat üsullarını

86. Bazar münasibətlərinin formalaşdığı şəraitdə iqtisadi mexanizmin qiymət, maliyyə, kredit, vergi və s. prosesləri nədir?

- 1) tarazlaşdırmalardır
- 2) istiqamətlərdir
- 3) təmərküzləşdirmələrdir
- 4) intensivləşdirmələrdir
- 5) ixtisaslaşdırmalardır

87. ASK-da maliyyələşmə, kreditləşmə, vergi, qiymət və s. nəyin fəallaşmasına təsir göstərən başlıca amillərdir?

- 1) istehsalın ixtisaslaşmasına
- 2) istehsalçıların maraqlarına
- 3) istehsalın intensivləşməsinə
- 4) istehsalın təşkilinə
- 5) istehsalın təmərküzləşməsinə

88. ASK-da məhsul istehsalının artımına, keyfiyyətin yaxşılaşmasına, istehsalın son nəticəsinin yüksəlməsinə kompleksə daxil olan bütün müəssisələrin marağının artmasına nə ilə nail olunur?

- 1) mexanikləşmənin yüksəlməsi ilə
- 2) istehsalın strukturunun dəyişməsi ilə
- 3) istehsal xərcinin artımı ilə
- 4) qiymətin səviyyəsi və strukturu ilə
- 5) əldə edilən pul gəliri ilə

89. ASK-da qiymətin neçə mühüm funksiyası fəaliyyət göstərir?

- 1) 7 funksiya
- 2)) 4 funksiya
- 3) 6 funksiya
- 4) 5 funksiya
- 5) 3 funksiya

90. ASK-da qiymətin uçot və ya ölçü funksiyası ilə nə müəyyən olunur?

- 1) rentabellik
- 2) satış qiyməti
- 3) istehsal xərci
- 4)) dəyər göstəriciləri
- 5) maya dəyəri

91. ASK-da qiymətin stimullaşdırılması funksiyası ilə nə müəyyən edilir?

- 1) tədarükün stimullaşdırılması
- 2) təchizatın artırılması
- 3) maya dəyərinin stimullaşdırılması
- 4) istehsal xərcinin stimullaşdırılması
- 5)) istehsalın stimullaşdırılması

92. ASK-da qiymətin bölüşdürmə funksiyası vasitəsi ilə əsasən nə yerinə yetirilir?

- 1) istehsal xərci bölüşdürülür
- 2) əmək haqqı bölüşdürülür
- 3) əmək sərfi bölüşdürülür
- 4)) material resursları bölüşdürülür
- 5) maya dəyəri bölüşdürülür

93. ASK-da qiymətin tənzimləyici funksiyası ilə nə müəyyən olunur?

- 1)) tələb və təklifin tarazlığı
- 2) istehsalın həcmi
- 3) əmtəəlik məhsulun miqdarı
- 4) keyfiyyətin səviyyəsi
- 5) rentabellik

94. ASK-da satış və alış arasında münasibətlər aşağıdakı qiymətlərdən hansında öz əksini tapır?

- 1) sərbəst və topdansatış
- 2) tənzimlənən, sərbəst, pərakəndə
- 3) tədarük, müqayisəli

- 4)) bunların hamısı
- 5) bunların bəzisi

95. ASK-da strateji məqsədlərin həyata keçirilməsi üçün nə formalaşır, onun mənbəyi və istifadə edilməsi üsulları müəyyən edilir?

- 1) istehsal üsulu
- 2)) maliyyə-kredit münasibətləri
- 3) satış qaydaları
- 4) tədarük formaları
- 5) texnoloji qaydalar

96. ASK-da islahatların inkişafı maliyyə-kredit münasibətlərinə necə təsir etmişdir?

- 1) təsiri olmamışdır
- 2) sistem ləğv olmuşdur
- 3)) münasibətlər yeniləşmişdir
- 4) rolu azalmışdır
- 5) əhəmiyyəti aşağı düşmüşdür

97. ASK sistemində pul fondlarının formalaşması və hərəkəti ilə bağlı olan iqtisadi münasibətləri özündə əks etdirən iqtisadi münasibət nədir?

- 1) istehsal münasibəti
- 2) tədavül münasibəti
- 3) vergi münasibəti
- 4)) maliyyə münasibəti
- 5) satış münasibəti

98. ASK-da maliyyə münasibətləri iqtisadi marağın təmin edilməsinə yönəldilən hansı münasibət kimi çıxış edir?

- 1) satış
- 2) tədarük
- 3) tədavül
- 4) təchizat
- 5)) bölgü

99. Müəssisələrin, təşkilatların, vətəndaşların müvəqqəti azad pul vəsaitlərinin tələb olunan ölçü və müəyyən edilmiş qaydada ASK müəssisə və təşkilatlarına verilməsi nədir?

- 1) pul yardımı
- 2)) kredit

- 3) maliyyə köməyi
- 4) vergi
- 5) sığorta

100. ASK-da kreditin başlıca növü hansıdır?

- 1) müddətsiz
- 2) güzəştli
- 3)) qısa, orta və uzun müddətli
- 4) müddətli
- 5) məhdud müddətli

101. ASK-nın maddi-texniki bazası məhsuldar qüvvələrinin, maddi elementlərin və istehsal vasitələrinin nəyindən ibarətdir?

- 1) dinamikasından
- 2) dəyişilmə səviyyəsindən
- 3)) onların cəmindən
- 4) strukturundan
- 5) yeniləşməsindən

102. ASK-nın maddi-texniki bazasına nə daxildir?

- 1)) istehsal və qeyri-istehsal təyinatlı vasitələr
- 2) əmək resursları
- 3) maliyyə resursları
- 4) texniki resurslar
- 5) torpaq resursları

103. ASK-nın inkişafı maddi-texniki resursların nəyindən asılıdır?

- 1) ixtisaslaşmasından
- 2)) təchizatdan və istifadəsindən
- 3) dinamikasından
- 4) strukturundan
- 5) təşkili qaydasından

104. ASK maddi-texniki bazası müəyyən edilərkən bütün istehsal vasitələrinin nəyi nəzərə alınmalıdır?

- 1) təmərküzləşməsi
- 2) ixtisaslaşması
- 3) dinamikası
- 4)) əlaqə və birliyi
- 5) dəyişilmə meyilləri

105. ASK-da maddi-texniki bazaya necə qiymət verilir?

- 1) istehsal amili kimi
- 2)) bütöv bir sistem kimi
- 3) istehsal vasitəsi kimi
- 4) mexanikləşmə səviyyəsi kimi
- 5) intensivləşmə amili kimi

106. ASK-da məhsul istehsalının artması kompleksə daxil olan müəssisə və sahələrinin maddi-texniki bazasının nəyi ilə əlaqədardır?

- 1) dinamikası
- 2) təkmilləşdirilməsi
- 3) istiqamətinin dəyişməsi
- 4)) möhkəmləndirilməsi
- 5) keyfiyyətinin yüksəldilməsi

107. ASK-nın maddi-texniki bazası müəyyən edilərkən onu təşkil edən elementlərin nəyi düzgün nəzərə alınmalıdır?

- 1) inkişaf istiqaməti
- 2) dəyişilmə dinamikası
- 3)) xüsusiyyətləri
- 4) əmək sərfi
- 5) istehsal xərci

108. ASK-nın sürətlə inkişafının təmin edilməsi məqsədi ilə maddi-texniki baza yaradılarkən nəyin təmin edilməsi üçün tələb olunan keyfiyyətdə və miqdarda ehtiyat yaradılmalıdır?

- 1) istehsalın
- 2)) bütün texnoloji proseslərin
- 3) texnologiyanın
- 4) əməyin təşkilinin
- 5) istehsalın strukturunun

109. ASK-nın maddi-texniki bazasının möhkəmləndirilməsi nəyi təmin etməlidir?

- 1) nəqliyyatın inkişafını
- 2) xidmətlərin səviyyəsini
- 3) mexanikləşmənin yüksəlməsini
- 4) əmək məhsuldarlığının artmasını
- 5)) bütün sahələrin inkişafını

110. ASK-nın maddi-texniki bazasının ehtiyatları nəyin ən mühüm istiqamətləri üzrə cəmləşdirilməlidir?

- 1) əmək ehtiyatının
- 2) işçi qüvvəsinin
- 3) əmək sərfinin
- 4)) elmi-texniki tərəqqinin
- 5) istehsal xərcinin

111. ASK-nın maddi-texniki bazasına daxil olan məhsuldar və iş heyvanları, çoxillik əkmələr başlıca olaraq nə əsasında inkişaf etdikləri nəzərə alınmalıdır?

- 1) intensiv
- 2) ekstensiv
- 3) sərbəst
- 4) iqtisadi qanunlar
- 5)) bioloji qanunlar

112. ASK maddi-texniki bazasının əsas istiqamətlərinin inkişafı eyni olsa da onların təkmilləşmələri necə aparılmalıdır?

- 1) eyni
- 2) sabit
- 3) sərbəst
- 4)) müxtəlif
- 5) bərabər

113. ASK-nın maddi-texniki bazasının istiqamətləri təkmilləşdirilərkən başlıca olaraq nəyə fikir verilməlidir?

- 1) iqtisadi tədbirlərə
- 2)) texnoloji və texniki istiqamətlərə
- 3) bioloji qanunlara
- 4) sosial problemlərə
- 5) istehsalın artırılmasına

114. ASK-da istehsal prosesinin zonal xüsusiyyətə və mövsümü xarakterə malik olması maddi-texniki bazadan istifadə ilə nə kimi əlaqəsi var?

- 1) əlaqəsi yoxdur
- 2) nisbətən əlaqəsi var
- 3)) istifadəyə təsir edir
- 4) təsir etmir
- 5) nisbətən təsir edir

115. ASK-nın və xüsusilə kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə maşın-mexanizmlər hazırlanarkən nəyin nəzərə alınmasına nail olunmalıdır?

- 1) maşın-mexanizmlərin çoxalmasına
- 2) onların təmirinin təşkilinə
- 3) texnikanın istifadə vəziyyətinə
- 4) zonaların xüsusiyyətinə
- 5) əməyin mövsümlüyyətinə

116. ASK-da istehsalın mövsümü xarakterə malik olması maddi-texniki resurslardan necə istifadəyə səbəb olur?

- 1) intensiv
- 2) məhsuldar
- 3) fasiləli və natamam
- 4) müvəqqəti
- 5) fasiləsiz

117. ASK-da maddi-texniki bazadan səmərəli istifadəyə nail olunması üçün onun elementlərindən istifadədə nə edilməlidir?

- 1) texnikanın məhsuldarlığı artırılmalı
- 2) texniki xidmət yüksəlməli
- 3) texniki təmir təşkil edilməli
- 4) texnika universallaşdırılmalı
- 5) texnika azaldılmalı

118. ASK-da maddi-texniki bazanın möhkəmlənməsi nəyin artırılmasından və ondan səmərəli istifadədən asılıdır?

- 1) əməyin təşkilindən
- 2) əsaslı vəsait qoyuluşundan
- 3) əmək haqqından
- 4) istehsalın təşkilindən
- 5) intensiv inkişafdan

119. ASK-da əsaslı vəsait qoyuluşu nəyin həyata keçirilməsinin başlıca maliyyə mənbəyidir?

- 1) geniş təkrar istehsalın
- 2) kənd hazırlığının
- 3) əməyin təşkilinin
- 4) əmək haqqının
- 5) maddi marağın

120. ASK-da əsaslı vəsait qoyuluşu öz təyinatına görə hansı hissələrə bölünür?

- 1) texniki-texnoloji
- 2) iqtisadi-sosial
- 3)) istehsal – qeyri-istehsal
- 4) istehsal-təşkil
- 5) təmir-tikinti

121. ASK-da hansı vəsait növü istehsalın artırılmasına və iqtisadi səmərəliliyin yüksəldilməsinə sərf olunur?

- 1) kredit
- 2) sığorta
- 3) sosial təyinatlı
- 4) iqtisadi təyinatlı
- 5)) istehsal təyinatlı

122. ASK-da sosial problemlər hansı təyinatlı vəsaitlər hesabına həll edilir?

- 1) iqtisadi
- 2) maddi maraq
- 3) kreditlər
- 4)) qeyri-istehsal
- 5) istehsal

123. ASK-da əsaslı vəsait qoyuluşundan səmərəli istifadə edilməsi məqsədi ilə onun istiqaməti regionlar üzrə nəyi nəzərə alaraq müəyyən edilməlidir?

- 1) istehsalın səviyyəsini
- 2) iqtisadi səmərəliliyi
- 3) əməyin təşkilini
- 4)) yerli şəraiti, perspektiv inkişafı
- 5) əmək haqqını

124. Aşağıdakılardan hansı ASK sistemində əsaslı vəsait qoyuluşunun maliyyə mənbəyinə aid deyil?

- 1) mənfəətdən ayırmalar
- 2)) iqtisadi münasibətlər
- 3) əsas fondlardan amortizasiya
- 4) əsas fondların ləğv edilməsindən daxil olmalar
- 5) kredit resursları

125. Xammal istehsalının artırılmasında keyfiyyətin yüksəldilməsində və itkilərin qarşısının alınmasında aşağıdakılardan hansının əhəmiyyəti daha böyükdür?

- 1) əməyin təşkili
- 2) istehsalın genişləndirilməsi
- 3)) istehsal xidmətləri
- 4) nəqliyyat xidmətləri

126. Kənd təsərrüfatında istehsal xidmətlərinin neçə növü mövcuddur?

- 1) 3 növü
- 2) 4 növü
- 3) 6 növü
- 4)) 5 növü
- 6) 7 növü

127. Xammal istehsalının çoxaldılması və itkilərin azaldılmasında həlledici rol oynayan torpaqların gübrələnməsi, xəstəlik və zərərvericilərlə mübarizə xidməti nəyi təşkil edir?

- 1) iqtisadi əlaqələri
- 2) sosial münasibətləri
- 3) maddi marağı
- 4)) aqrokimyəvi xidməti
- 5) satış xidmətini

128. ASK müəssisələrinə aqrokimyəvi xidmət işləri kim tərəfindən göstərilir?

- 1) kənd təsərrüfatı nazirliyi
- 2) bələdiyyələr
- 3) yerli icra orqanları
- 4) elmi institutlar
- 5)) xüsusi xidmət təşkilatları

129. Aşağıdakılardan hansı torpağın məhsulvermə imkanlarını artırmır?

- 1) aqrotexniki qulluq
- 2)) idarəetmə
- 3) gübrələnmə
- 4) suvarma
- 5) torpağın qorunması

130. Torpaqların məhsulvermə qabiliyyətinin artırılmasına başlıca olaraq aşağıdakılardan nə daha çox təsir göstərir?

- 1) eroziyanın zəiflənməsi
- 2) şoranlıqla mübarizə
- 3)) münbitlik
- 4) şumlama
- 5) kanalların təmizlənməsi

131. ASK-da yararlı torpaq hansılardır?

- 1) əkin yeri və dincə qoyulan sahələr
- 2) çoxillik əkmələr
- 3) biçənək, örüş, otlaqlar
- 4)) bunların hamısı
- 5) yalnız əkin yeri

132. ASK-da əkin dövriyyəsi sistemi nədir?

- 1)) əkin sahəsinin seçilməsi
- 2) bitkilərin yerləşdirilməsi
- 3) məhsuldar bitkilərin seçilməsi
- 4) mexanikləşmənin aparılması
- 5) suvarmanın aparılması

133. ASK-da yararlı torpaqlardan istifadənin səmərəliliyi hansı göstəricilərlə müəyyən edilir?

- 1) natura ilə
- 2) dəyər ilə
- 3)) natura və dəyərlə
- 4) müxtəlif qiymətlərlə
- 5) əmək çəkisi ilə

134. Torpağın hansı münbitliyi vardır?

- 1) yalnız təbii
- 2) süni
- 3) iqtisadi
- 4) təbii və süni
- 5)) təbii, süni və iqtisadi

135. Torpağın iqtisadi münbitliyi nədir?

- 1)) təbii və süni münbitliyin əlaqəsi
- 2) məhsulun artması
- 3) əmtəəlik məhsul istehsalı
- 4) pul gəlirinin çoxalması

5) zərərliyin yüksəlməsi

136. ASK-da iqtisadi münbitliyə qiymət verilmənin hansı göstərici əsas götürülür?

- 1) zərərlik münbitliyi
- 2) gəlirlik səviyyəsi
- 3) orta səviyyə
- 4) mütləq və nisbi münbitlik
- 5) mənfi münbitlik

137. ASK-da mütləq münbitlik necə müəyyən edilir?

- 1) məhsulun həcmi ilə
- 2) keyfiyyətlə
- 3) sahə vahidindən alınan məhsulla
- 4) əmtəəlik məhsulla
- 5) əmək şərti ilə

138. ASK-da nisbi münbitlik necə hesablanır?

- 1) gəlirlərlə
- 2) zərərlə
- 3) maya dəyəri ilə
- 4) xərc vahidinə düşən məhsulla
- 5) əmək şərti ilə

139. Ölkənin tələbatının təmin edilməsinin yaxşılaşdırılması üçün istehsal olunan əsas növ məhsulları nəyi səmərəli təşkil etməlidir?

- əmək sərfi
- istehsal xərci
- suvarma işləri
- 4) tədarük, emal satışı
- 5) əmək haqqını

140. Tez xarab olan məhsullar vaxtında tədarük olmadıqda nə baş verir?

- maya dəyəri azalır
- əmək sərfi aşağı düşür
- 3) itkilər çoxalır, keyfiyyət pisləşir
- 4) mexanikləşmə pisləşir
- 5) maya dəyəri yüksəlir

141. Məhsulların tədarükündə buraxılan nöqsanlar hansı sahəyə daha çox zərər verir?

- emal sahəsinə
- tədarük sahəsinə
- 3) satış sahəsinə
- 4) saxlama sahəsinə
- 5)) xammal istehsalı sahəsinə

142. Tədarük prosesində buraxılan nöqsanlar itkilərin artmasına, qiymətin bahalaşmasına və keyfiyyətin pisləşməsilə yanaşı nəyə mənfi təsir göstərir?

- 1) əmək haqqı artır
- 2)) son məhsul azalır, qiyməti artır
- 3) əmək sərfi çoxalır
- 4) maya dəyəri azalır
- 5) məhsuldarlıq yüksəlir

143. Aşağıdakı idarə və müəssisələrdən hansı xammalın tədarük işi ilə məşğul olunur?

- dövlət və emal müəssisələri
- idarə və müəssisələr
- kooperativlər, ictimai təşkilatlar
- 4)) təsərrüfatlararası müəssisələr
- 5) əhali, ayrı-ayrı şəxslər

144. Müasir dövrdə kənd təsərrüfatı məhsullarının tədarükündə hansı qaydadan istifadə olunur?

- 1) vahid formadan
- 2) planlı qaydada
- 3)) müxtəlif formadan
- 4) göstərişlər əsasında
- 5) sifariş əsasında

145. Hazırda kənd təsərrüfatı xammalı istehsal edənlər, tədarükünü aparanlar, emalını təşkil edənlər məhsulun tədarükü üçün maraqlıdırlar. Nə üçün?

- tədarük azalır
- tədarük çoxalır
- pul gəliri azalır
- 4)) mövcud qaydalar onları təmin edir
- 5) əlaqələr pozulur

146. Kənd təsərrüfatı məhsullarının mövcud tədarük qaydaları məhsul istehsalçılarına öz məhsullarını reallaşdırmaqda nə verir?

əmək sərfini azaldır
pul gəliri çoxalır
maya dəyəri bahalaşır
mexanikləşmə artır
5)) tam sərbəstlik verir

147. Dövlət tərəfindən tədarük olan məhsulların həcmi necə tənzimlənir?

normalara əsasən
2)) əvvəlcədən verilən sifariş əsasında
3) müqavilə olmadan
4) sərbəst qaydada
5) müəyyən edilmir

148. Kənd təsərrüfatı məhsulları təşkilatlar, müəssisələr tərəfindən necə tədarük olunur?

1) sərbəst
2) sifariş əsasında
3)) müqavilə əsasında
4) normativlərə əsasən
5) tam azad halda

149. Məhsulların tədarükü ilə əlaqədar təsdiq olunmuş müqavilədə məhsulun həcmi, keyfiyyəti, tədarük vaxtı, məhsulun qiymətindən başqa nə nəzərdə tutulur?

1) maya dəyəri
2) istehsal xərci
3) əmək sərfi
4)) tərəflərin məsuliyyəti
5) satış kanalları

150. Kooperativlər, ictimai təşkilatlar, əhali, ayrı-ayrı şəxslər tərəfindən tədarük olan məhsullar hansı qiymətlərlə reallaşır?

sifariş qiymətlə
topdansatış qiymətlə
pərakəndə qiymətlə
plan qiyməti ilə
5)) sərbəst qiymətlərlə

151. ASK-da istehsal olunan xammal və son məhsulun səmərəliliyinin artırılması nə ilə bağlıdır?

- 1)) satışın düzgün təşkili
- 2) xərci nəzərə alınması
- 3) əmək sərfinin düzgün olması
- 4) texnologiyanın düzgün təşkili
- 5) əmək haqqının artırılması

152. Xammal və son məhsullar vaxtında reallaşmadıqda nəyi inkişaf etdirmək mümkün deyil?

- sosial məsələləri
- iqtisadi əlaqələri
- maddi marağı
- 4)) geniş təkrar istehsalı
- 5) iqtisadi münasibətləri

153. Müasir dövrdə ASK-nın inkişafının başlıca istiqaməti nədən ibarətdir?

- 1) torpaqların artırılması
- 2) işçilərin çoxaldılması
- 3) texniki təmirin gücləndirilməsi
- 4) ekstensiv inkişaf
- 5)) intensiv inkişaf

154. ASK-da elmi-texniki tərəqqinin sürətlənməsi və onun nailiyyətlərinin tətbiqi nəyin inkişafına səbəb olur?

- 1) əmək haqqının
- 2) ekstensiv inkişafın
- 3) iqtisadi münasibətlərin
- 4)) intensivləşmənin
- 5) ixtisaslaşmanın

155. ASK-da geniş təkrar istehsal hansı yollarla nail olunur?

- 1) torpaqların genişlənməsi
- 2)) intensiv və ekstensiv inkişaf
- 3) maddi maraq
- 4) əhali artımı
- 5) əməyin təşkili

156. Məhsul istehsalının artırılmasına torpaqların genişləndirilməsi və obyektlərin artırılması hesabına nail olunması inkişafın hansı istiqamətidir?

- 1) istehsalın ixtisaslaşması
- 2) istehsalın təmərküzləşməsi

- 3)) ekstensiv
- 4) intensiv
- 5) məqsədəuyğun

157. ASK-da ekstensiv inkişaf şəraitində əmək və vəsait sərfi nəyə yönəldilir?

- 1) kadr hazırlığına
- 2) əhalinin artmasına
- 3) əhali yer dəyişmələrə
- 4)) istehsal sahələrinin genişləndirilməsinə
- 5) əmək sərfinin azalmasına

158. İstehsalın keyfiyyətə dəyişməsi, yenidən qurulması, müasirləşməsi, elmi-texniki tərəqqinin sürətlənməsi istehsalın inkişafının hansı istiqamətini əks etdirir?

- 1) ekstensiv
- 2)) intensiv
- 3) sosial-iqtisadi
- 4) regional
- 5) qarışıq inkişaf

159. ASK-da istehsalın intensiv inkişafı nəyə əsaslanır?

- 1) istehsal xərcinin azalmasına
- 2) əmək sərfinin aşağı salınmasına
- 3)) əmək və vəsaitin vahid məqsədə cəmləşməsi
- 4) kadr hazırlığına
- 5) əmək haqqının artırılmasına

160. ASK-da intensivləşmə əmək və vəsaitin hansı torpaq sahəsində cəmləşməsini və onlardan səmərəli istifadəni nəzərdə tutur?

- 1) cəmi torpaqlarda
- 2) əkin yerində
- 3) çoxillik əkmələrdə
- 4) kənd təsərrüfatına yararlı sahədə
- 5)) məqsədəuyğun hesab olunan sahədə

161. ASK-da intensiv inkişaf şəraitində istehsal üsullarının dəyişdirilməsini, texnika və texnologiyanın yaxşılaşmasını nə tələb edir?

- 1) əməyin təşkili
- 2) istehsalın strukturu
- 3)) əmək və vəsait qoyuluşu
- 4) satış üsulları

5) təchizat formaları

162. ASK sistemində torpaqdan, istehsal resurslarından, texnologiyadan, əsaslı vəsait qoyuluşundan intensivləşmənin nəyi asılıdır?

- 1) dinamikası
- 2) təşkili qaydası
- 3) hərəkət forması
- 4)) səviyyəsi
- 5) dəyişilməsi

163. ASK-da intensivləşmə müqayisə nəticəsində müəyyənləşdirilən hansı göstəricidir?

- 1) dəyişən
- 2) mütləq
- 3) keyfiyyət
- 4)) nisbi
- 5) dinamik

164. Təsərrüfat, müəssisə və kollektivlərin birinin digərinə nisbətən intensivlik səviyyəsinin yuxarı, aşağı, zəif və s. olması nə ilə müəyyən edilir?

- 1) maya dəyəri ilə
- 2) əmək sərfi ilə
- 3) istehsal xərci ilə
- 4) mexanikləşmə ilə
- 5)) müqayisə ilə

165. ASK-da intensivlik səviyyəsini müəyyən edən ümumi və xüsusi təyinatlı müqayisələr hansı formaya malikdir?

- 1) nisbi
- 2) dəyişən
- 3) sabit
- 4)) dəyər və natura
- 5) dinamik

166. Bitki, heyvanat və mikroorqanizmlərin torpaq, iqlim, su ilə üzvü əlaqəli halda cəmiyyət üçün məhsul istehsal etdiyi sistem nədir?

- 1) intensiv
- 2) ekstensiv
- 3) istehsal-iqtisadi
- 4)) ekoloji-istehsal

5) ekoloji məhsul

167. Bioloji qanunlar, inkişaf və iqtisadi qanunlarla əlaqədar olub ASK-nin nəyinin bütün səviyyəsində özünü göstərir?

- 1) istehsal prosesində
- 2) satış mərhələsində
- 3)) idarə olunmasında
- 4) planlaşmasında
- 5) stimullaşmasında

168. Torpaq və digər resurslardan istifadədə texnoloji rejimlərə ciddi əməl edilməməsi nəticəsində nəzərdə tutulan səviyyədə məhsul istehsalı və nəyə nail olunmur?

- 1) ekoloji rejim gözlənilir
- 2) atmosfərəyə zərər vurulur
- 3) çirkli sahələr artır
- 4)) ekoloji tarazlıq pozulur
- 5) ekoloji vəziyyət yaxşılaşır

169. Kənd təsərrüfatında gübrələrdən, kimyəvi dərmanlardan düzgün istifadə edilməməsi nəyə səbəb olur?

- 1) məhsul istehsalı azalır
- 2) məhsulun keyfiyyəti pisləşir
- 3) iqtisadi səmərəlilik azalır
- 4) torpağın məhsuldarlığı pisləşir
- 5)) ətraf mühit çirklənir

170. Regionlarda meliorasiya məqsədi ilə aparılan tədbirlərin ekoloji şərait nəzərə alınmadan yerinə yetirilməsi nəyə səbəb olur?

- 1) məhsuldarlığın artmasına
- 2)) şoranlığın çoxalmasına və xəstəliklərin yaranmasına
- 3) suvarma şəraitinin pisləşməsini
- 4) eroziyanın qorunmasına
- 5) kanalların su axımının azalmasına

171. ASK sistemində elmi-texniki tərəqqinin sürətlənməsi təbiətlə kənd təsərrüfatı arasında qarşılıqlı əlaqənin dərinləşməsinə və kənd təsərrüfatı arasında səbəb olur?

- 1) məhsul istehsalına
- 2) torpaq sahələrinə
- 3) ekologiyanın yaxşılaşmasına

- 4) eroziyanın zəiflənməsini
- 5)) ətraf mühitə

172. Torpaq sahələrindən intensiv istifadənin sürətlənməsi nəyin baş verməsini artırır?

- 1) məhsuldarlıq yüksəlir
- 2)) münbitlik azalır, eroziya artır
- 3) məşinlardan istifadə pisləşir
- 4) şoranlaşma azalır
- 5) suvarma sistemi pozulur

173. Azərbaycanda eroziyanın hansı növü vardır və onlar torpaqların neçə faizini əhatə edir?

- 1) eroziya zəifdir və 15-20% əhatə edir
- 2) təkcə külək eroziyası, 30-40%
- 3) yalnız su eroziyası 25-30%
- 4)) külək və su eroziyası 65-70%
- 5) eroziya yoxdur

174. Kənd təsərrüfatında gübrələrdən və kimyəvi maddələrdən düzgün istifadə edilməməsi insanlara və canlı aləmə nə edir?

- 1) təsir etmir
- 2) təsiri zəifdir
- 3) təsiri hiss olunmur
- 4)) ciddi zərər vurur
- 5) heç bir zərəri yoxdur

175. Tərəvəz məhsullarına həddindən artıq gübrə verilməsi onların tərkibində insanlar üçün böyük təhlükə olan nəyin yaranmasına səbəb olur?

- 1) heç nə yaratmır
- 2) vitaminlər artır
- 3)) nitrat çoxalır
- 4) nitrat toplanmır
- 5) məhsulun keyfiyyəti pisləşir

176. Kənd təsərrüfatında kimyəvi birləşmələrin çox tətbiq edilməsi, onların səmərəsiz təşkili ölkəmizdə flora və faunaya bitki və heyvan növlərinə necə təsir edir?

- 1) çox zəif
- 2)) flora və faunaya zərər vurur, bitki-heyvan məhv edilir

- 3) onlarla əlaqəsi yoxdur
- 4) kimyəvi maddə az tətbiq olur
- 5) bütün prosesə nəzarət edilir

177. ASK-da son məhsullar kimin fəaliyyəti nəticəsində istehsal olunur?

- 1) xammal istehsal edən
- 2) emal sahəsinin
- 3) tədarük sahəsinin
- 4) bir-neçə sahənin
- 5) satış sahəsinin

178. ASK-da istehsal olunan son məhsulların səmərəliliyinin yüksəlməsi üçün onun yaradılmasında iştirak edən müəssisələrdə nəyə nail olunmalıdır?

- 1) elmi-texniki tərəqqiyə
- 2) yüksək istehsal-iqtisadi nəticələrə
- 3) əmək haqqının artmasına
- 4) kadr hazırlığına
- 5) əmək sərfinin yüksəlməsinə

179. Aqrar-sənaye sahə kompleksləri hansı sahələr üzrə formalaşır?

- 1) xidmət sahələri
- 2) tədarük sahələri
- 3) ayrı-ayrı sahələr
- 4) tikinti sahələri
- 5) emal sahələri

180. Aqrar-sənaye sahə kompleksləri hansı müəssisə və sahələr hesabına formalaşır?

- 1) yalnız emal
- 2) yalnız xammal
- 3) yalnız tədarük
- 4) istehsala xidmət
- 5) tikinti-təmir

181. Aqrar-sənaye sahə kompleksləri tələbatı neçə növ xalq istehlakı məhsulları ilə təmin edir?

- 1) bir növ
- 2) çoxlu növ
- 3) məhdud növ
- 4) bir və bir-neçə

5) istehlak malları istehsal etmir

182. Aqrar-sənaye sahə komplekslərinə xammal istehsal edən, tədarük, emal, saxlama, satış, istehsala xidmət sahələrindən hansı daxil deyil?

- 1) istehsala xidmət
- 2) satış və saxlama
- 3) tədarük və emal
- 4)) hamısı daxildir
- 5) satışdan başqa hamısı

183. Aqrar-sənaye sahə kompleksləri çoxlu sayda və müxtəlif funksiyalı istehsal-xidmət sahələrindən ibarət olmaqla onların arasında mürəkkəb əlaqə və münasibət vardır. Onlar necə qurulmalıdır?

- 1) əlaqəyə ehtiyac yoxdur
- 2) əlaqə mövcud deyil
- 3)) əlaqə bazar münasibətlərinə uyğunlaşmalıdır
- 4) nazirlik tərəfindən müəyyən edilir
- 5) icra orqanları müəyyənləşdirir

184. Aqrar-sənaye sahə komplekslərində istehsal-iqtisadi əlaqə və münasibətlərin formalaşmasının əsasını nə təşkil edir?

- 1) istehsalın azalması
- 2) gəlirlərin çoxalması
- 3)) real tələbatlar
- 4) satış formaları
- 5) tədarük üsulları

185. Bazar münasibətlərinin formalaşdığı şəraitdə ASK-da məhsul istehsalının artımı ilə yanaşı nəyin yüksəldilməsi başlıca vəzifə kimi qarşıda durur?

- 1) məhsuldarlığın
- 2) keyfiyyətin
- 3)) iqtisadi səmərəliliyin
- 4) maya dəyərinin
- 5) əmək sərfinin

186. ASK-da iqtisadi səmərəlilik iqtisadi inkişafın başlıca problemi kimi mürəkkəb nədir?

- 1) istehsal münasibətidir
- 2)) ictimai-iqtisadi prosesidir
- 3) əmək müqaviləsidir

- 4) qiymət formasıdır
- 5) iqtisadi əlaqədir

187. ASK-da geniş təkrar istehsalın inkişafının, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasının başlıca şərti, ehtiyat mənbəyi və maliyyə imkanlarının mövcud olmasını nə əks etdirir?

- 1) istehsalın çoxalması
- 2) pul gəlirinin artması
- 3) mənfəətin azalması
- 4) ictimai səmərəlilik
- 5) iqtisadi münasibət

188. ASK-da səmərə nəyi əks etdirir?

- 1) məhsulun çoxalmasını
- 2) hər-hansı tədbirin nəticəsini
- 3) əmtəəlik məhsulun artmasını
- 4) gəlirlərin çoxalmasını
- 5) rentabelliliyin yüksəlməsini

189. ASK-da səmərəlilik nədir?

- 1) alınan nəticə ilə onu törədən səbəbin nisbəti
- 2) əldə edilən gəlirin çoxalması
- 3) rentabelliliyin dinamikası
- 4) istehsal xərcinin azalması
- 5) fondlarla təminatın yaxşılaşması

190. ASK-da səmərəliliyin hansı forması müəyyən edilir?

- 1) yalnız sosial
- 2) yalnız istehsal-iqtisadi
- 3) yalnız texniki-texnoloji
- 4) yalnız təşkilati
- 5) sosial, istehsal-iqtisadi, texniki-texnoloji

191. ASK-da son məhsul nədir?

- 1) istehsalın dinamik artımı
- 2) ümumi məhsulla aralıq məhsulun fərqi
- 3) əmtəəlik məhsulun səviyyəsi
- 4) məhsulun keyfiyyəti
- 5) məhsulun istehlak dəyəri

192. ASK-da aralıq məhsul nədir?

- 1)) ümumi məhsulun istehlaka sərf olunan hissəsidir
- 2) ümumi məhsulun satılan hissəsidir
- 3) ümumi məhsulun emal olunan hissəsidir
- 4) ümumi məhsulun tədarük olunan hissəsidir
- 5) ümumi məhsulun zay olan hissəsidir

193. ASK-da xalis məhsul (ümumi gəlir) nədir?

- 1) cəmi məhsuldur
- 2) cəmi məhsulun dəyəridir
- 3)) yeni yaradılan dəyərdir
- 4) istehlak olunan dəyərdir
- 5) reallaşan dəyərdir

194. ASK-da xalis gəlir nədir?

- 1) rentabellik səviyyəsidir
- 2)) ümumi məhsulla istehsal xərcinin fərqidir
- 3) ümumi məhsulun satılan hissəsidir
- 4) son məhsulun əmtəəlik hissəsidir
- 5) ümumi xərcin artan hissəsidir

195. Məhsulun keyfiyyəti nə ilə müəyyən olunur?

- 1) məhsul istehsalının artımı ilə
- 2) məhsulun istehsal xərcləri ilə
- 3) əmtəəlik məhsulun çoxalması ilə
- 4)) istehlak norması ilə
- 5) əmtəəlik səviyyəsi ilə

196. ASK müəssisə və təşkilatlarının inkişaf səviyyəsi artdıqca və istehsalın həcmi genişləndikcə onların nəyə tələbatı daha da artır?

- 1) əməyin təşkilinə
- 2) istehsalın intensivləşməsinə
- 3)) müxtəlif növ xidmətlərə
- 4) əmək ehtiyatına
- 5) əmək haqqına

197. İstehsalın inkişafına tələb olunan xidmətin göstərilməsi məqsədi ilə qrup halında birləşərək fəaliyyət göstərən sahələr necə adlanır?

- 1) istehsal sahələri

- 2) yardımçı sahə
- 3) köməkçi sahə
- 4) sosial sahə
- 5)) infrastruktura

198. İnfrastruktura istehsalın normal fəaliyyətini təmin edən, onun inkişafında mühüm rol oynayan zəruri proses kimi nədən ibarətdir?

- 1) əmək sərfindən
- 2) istehsal xərcindən
- 3) maya dəyərindən
- 4)) sosial, texnoloji-texniki sahələrin cəmi
- 5) istehsal-iqtisadi əlaqələrin cəmi

199. ASK-nın normal fəaliyyət göstərməsində başlıca amil olan infrastrukturun mənası nədir?

- 1) əməyin təşkili
- 2) əmək birləşməsi
- 3) üst, yuxarı quruluş
- 4) əsas quruluş
- 5)) alt, aşağı quruluş

200. ASK sistemində infrastruktur istehsalın tərkib hissəsi olub istehsalın artırılması və iqtisadi səmərəliliyin yüksəldilməsinə tələb olunan nəyin göstərilməsidir?

- 1)) xidmətin
- 2) təcrübənin
- 3) üsulların
- 4) işin
- 5) əməliyyatın

201. ASK-da infrastruktur istehsal sahələrini xidmət işindən azad etməklə yanaşı diqqətin bilavasitə harada cəmləşməsinə şərait yaradır?

- 1) əmək sərfinə
- 2) əmək haqqına
- 3) məhsul satışına
- 4)) istehsal prosesinə
- 5) əməyin təşkilinə

202. ASK-da infrastrukturu nədən ibarətdir?

- 1)) İstehsal və sosial xarakterli xidmətdir

- 2) İstehsalın inkişaf etdirilməsidir
- 3) Məhsulun xərcinin azaldılmasıdır
- 4) Əməyin təşkilidir
- 5) İstehsalın stimullaşdırılmasıdır

203. ASK-da infrastruktur öz təyinatına görə hansı hissələrə ayrılır?

- 1) İstehsal
- 2) Sosial
- 3) Elmi-texniki tərəqqi
- 4) İstehsal və sosial
- 5) İdarəetmə istiqaməti

204. ASK-da infrastruktur əsas istiqamətləri üzrə neçə istiqamətə ayrılır?

- 1) 3 istiqamət
- 2) 5 istiqamət
- 3) 6 istiqamət
- 4) 8 istiqamət
- 5) 4 istiqamət

205. ASK-da infrastruktura xidmət göstərməsi əhatəsinə görə hansı hissələrə ayrılır?

- 1) İstehsal sahələrinə
- 2) İstehsal və emal sahələrinə
- 3) İstehsal, istehsal-emal və bütün sahələri
- 4) Texnoloji sahələri
- 5) İqtisadi yüksəlişə

206. İnsanların fəaliyyətinin xüsusi forması nədir?

- 1) əmək prosesi
- 2) istehsal prosesi
- 3) təşkil prosesi
- 4) idarəetmə prosesi
- 5) texnoloji proses

207. ASK müəssisələri və təşkilatlarının üzvlərinin məqsədyönlü və razılaşdırılmış fəaliyyətinin ehtiyacından irəli gələn nədir?

- 1) əmək haqqı
- 2) idarəetmə
- 3) əmək sərfi
- 4) əməyin təşkili

5) tənzimlənmə

208. ASK-nin inkişafı ilə əlaqədar olaraq təsərrüfatçılıq üsullarının yeniləşməsi nəyin təkmilləşməsinə səbəb olur?

- 1) planlaşmanın
- 2) tənzimlənmənin
- 3)) idarəetmənin
- 4) istehsalın təşkilinin
- 5) maddi marağın

209. Aqrar sahədə aparılan islahatlar nəticəsində yeni iqtisadi münasibətlərin formalaşması nəyin yeniləşməsinə və funksiyaların dəyişməsinə səbəb olmuşdur?

- 1) istehsal texnologiyasının
- 2) əmək haqqının
- 3) texnikadan istifadənin
- 4)) idarəetmənin
- 5) tədarük və satışın

210. ASK-da idarəetmə orqanlarının səmərəli fəaliyyət göstərməsi üçün nəyin dəqiq müəyyən edilməsi vacibdir?

- 1) istehsalın intensivləşməsi
- 2) istehsalın ixtisaslaşması
- 3)) idarəetmənin hüquq, vəzifə məsuliyyəti
- 4) əmək ehtiyatı
- 5) idarəetmənin əmək haqqı

211. ASK-da idarəetmənin səmərəliliyinin artırılması və idarəetmənin ucuzlaşdırılması üçün nə edilməlidir?

- 1) əmək haqqı artırılmalıdır
- 2)) oxşar funksiyaları birləşməlidir
- 3) bəzi ixtisaslar azaldılmalıdır
- 4) kadr hazırlığı artırılmalıdır
- 5) əmək sərfi çoxaldılmalıdır

212. ASK-nin sosial-iqtisadi inkişafının sürətlənməsi texniki-texnoloji, təşkilati-iqtisadi amillərlə yanaşı aşağıdakı hansı amildən asılıdır?

- 1) torpaqların artırılması
- 2) mexanikləşmənin genişlənməsi
- 3) mədəni-məişətin yaxşılaşması
- 4)) kompleksin elmi əsaslarla idarə edilməsi

5) kadr hazırlığı

213. Bazar münasibətləri şəraitində ASK müəssisələrində inzibati idarəetmə metodunun iqtisadi idarəetmə metodu ilə əvəzlənməsinə nə şərait yaratmışdır?

- istehsalın ixtisaslaşması
- 2)) müstəqilliyin təmin olunması
- 3) pul gəlirinin artması
- 4) mənfəətin çoxalması
- 5) maddi maraq

214. İqtisadi idarəetmə üsulu nəyin idarə obyektinin fəaliyyətinə təsiri vasitəsi ilə həyata keçirilir?

- 1) mexanikləşmənin
- 2) istehsalın texnologiyasının
- 3)) iqtisadi amilləri
- 4) əməyin təşkilinin
- 5) istehsala xidmətin

215. İqtisadi idarəetmə metodları kollektivə və onun ayrı-ayrı üzvlərinə mövcud obyektiv iqtisadi vasitələrin köməyi ilə nə etməkdir?

- 1) kömək göstərmək
- 2) yardım etmək
- 3) fəaliyyəti əlaqələndirmək
- 4)) təsiretmə sistemidir
- 5) istehsalın təşkilidir

216. İqtisadi idarəetmə metodlarının özünəməxsus nəyi vardır?

- 1) münasibətləri
- 2) təşkili üsulu
- 3) maraqlandırma qaydası
- 4) mexanikləşmə üsulu
- 5)) iqtisadi mexanizmi

217. ASK-nın idarəetmə funksiyası məqsədə nail olmaq üçün idarəetmə obyektinə idarəetmənin nəyidir?

- 1)) fəaliyyətidir
- 2) təşkilidir
- 3) genişlənməsidir
- 4) məhdudlaşmasıdır
- 5) stimullaşmasıdır

218. ASK-da idarəetmə funksiyaların nəyi idarəedilən obyektin normal fəaliyyətini və inkişafını təmin edir?

- 1) düzgün təşkili
- 2) stimullaşması
- 3)) birgə təsiri
- 4) ayrı-ayrı fəaliyyəti
- 5) əlaqəsiz fəaliyyəti

219. ASK sistemində istehsalın miqyasının dəyişilməsi idarəetmə funksiyasının məzmununa necə təsir edir?

- 1) məhdudlaşır
- 2) genişlənir
- 3)) dəyişmir
- 4) yenidən qurulur
- 5) ciddi şəkildə dəyişir

220. ASK müəssisələrində istehsalın həcmnin kəskin olaraq çoxalması nəticəsində onun idarəetmə funksiyasına dair yerinə yetirilən nəyin dəyişməsi baş verir?

- 1) heç nə dəyişmir
- 2)) işlərin həcmi və sistemi dəyişir
- 3) funksiyalar təzələnir
- 4) funksiyalar yenilənir
- 5) funksiyalar dəyişir

221. ASK-da iqtisadi islahat nəticəsində nə sərbəstləşir?

- 1) rentabelik
- 2) əmək haqqı
- 3) mənfəət
- 4)) istehsal-iqtisadi əlaqələr
- 5) suvarma üsulları

222. ASK-da bazar iqtisadiyyatı inkişaf etdikcə hansı proses dərinləşir?

- 1) mexanikləşmə
- 2) əmək məhsuldarlığı
- 3)) əməyin bölgüsü
- 4) əmək haqqı
- 5) əməyin təşkili

223. ASK-da kompleksin mənası nədir?

- 1) inkişaf
- 2) tənəzl
- 3)) birləşmə, qovuşma
- 4) parçalanma, ayrılma
- 5) müqayisə

224. ASK-da istehsal olunan ərzaqla əhalinin təlabatını fizioloji normalarla təmin etmək mümkündürmü?

- 1) mümkündür
- 2)) tam mümkün deyil
- 3) artıqlaması ilə mümkündür
- 4) yüksək səviyyədə mümkündür
- 5) tam mümkündür

225. ASK-da əsaslı vəsait qoyuluşu başlıca olaraq nəyin inkişafını təmin edir?

- 1) işçi qüvvəsinin
- 2) nəqliyyatın
- 3) əməyin təşkilinin
- 4) əmək haqqının
- 5)) təkrar istehsalın

226. Bazar münasibətlərinin formalaşması ilə əlaqədar ASK səmərəli fəaliyyəti nədən aslıdır?

- 1) torpaqların çoxaldılması
- 2) nəqliyyatın artırılması
- 3) mexanikləşmənin sürətlənməsi
- 4) maliyyə-kreditin təşkili
- 5)) aqrar islahatların aparılması

227. Aqrar islahatlarla əlaqədar olaraq sosial-iqtisadi tədbirlərin tətbiqi nəyə səbəb olur?

- 1) suvarma artır
- 2) istehsal xərci yüksəlir
- 3)) istehsal-iqtisadi yüksəliş olur
- 4) əmək haqqı artır
- 5) sosial problem yaranır

228. İctimai təsərrüfatlarda istehsal xərcindən necə istifadə edilirdi?

- 1) səmərəli
- 2) plana uyğun
- 3)) süni olaraq artırılırdı
- 4) səmərəsiz
- 5) göstəriş əsasında

229. ASK-nin sürətlə inkişafı üçün ona daxil olan sahələrin imkan və potensialından necə istifadə edilməlidir?

- 1) potensial artırılmalı
- 2) imkan genişləndirilməli
- 3)) onlardan dolğun istifadə olunmalı
- 4) imkanlar yeniləşdirilməli
- 5) potensial aşağı salınmalı

230. ASK-nin inkişafı ilə əlaqədar mövcud əlaqə və mənafeyin necə təşkil edilməlidir?

- 1) mövcud vəziyyət saxlanılmalı
- 2) onlar dəyişdirilməməli
- 3) onların əlaqəsi yoxdur
- 4)) onlar düzgün əlaqələndirilməli
- 5) biri-digərini tamamlamalıdır

231. ASK-nin hansı sahələrin birliyindən ibarətdir?

- 1) istehsal
- 2) tədarük
- 3) nəqliyyat
- 4) informasiya
- 5)) istehsal-xidmət

232. ASK-nin hansı istehsal və xidmət sahələri birləşməsi ilə formalaşır?

- 1)) xammal istehsal edən və ona xidmət göstərən
- 2) yalnız istehsal edən
- 3) yalnız xidmət sahələri
- 4) emal sahələri
- 5) nəqliyyat sahələri

233. Müasir dövrdə ASK necə birləşmə formasıdır?

- 1) sadə

- 2) mürəkkəb
- 3)) çox mürəkkəb
- 4) adi və səmərəsiz
- 5) qarışıq və səmərəsiz

234. ASK-nin son məqsədi hansı səviyyədə əmək və vəsait sərfi ilə yüksək son nəticəyə nail olmaqdır?

- daha çox
- daha yüksək
- 3)) daha az
- 4) səmərəsiz
- 5) məhdud

235. ASK-da istehsal olunan ərzaq və xalq istehlakı məhsulları aşağıdakılardan hansını təmin etməlidir?

- 1) rentabelli olmalı
- 2) zərərlə işləməli
- 3) maya dəyəri yüksəlməli
- 4) istehsal xəri artmalı
- 5)) müxtəlif çeşidli olmalı

236. ASK əhalinin və emal sənaye sahələrinin tələbatını necə ödəməlidir?

- planlı qaydada
- plansız halda
- ödəməməlidir
- 4)) etibarlı halda
- 5) mütləq deyildir

237. ASK-nin müasir inkişaf səviyyəsi onun qarşısında duran məqsədə uyğundurmu?

- 1) uyğundur
- 2) tam uyğundur
- 3)) uyğun deyildir
- 4) tələbatı ödəyir
- 5) inkişaf yüksəkdir

238. ASK-da torpaq vahidi bir işçi, bir adam-saat hesabına daha çox gəlir alınması nəyi əks etdirir?

- 1) gəlirlərin artmasını
- 2) gəlirlərin azalmasını

- 3)) onlardan səmərəli istifadəni
- 4) rentabelliyn yüksəldilməsini
- 5) zərərliyn azalmasını

239. ASK özünəməxsus xüsusiyyətinə görə nəyi əhatə edir?

- 1) əhalini
- 2) suvarılan sahələri
- 3)) geniş ərazini
- 4) maliyyə resurslarını
- 5) işçi qüvvəsini

240. İqtisadi mexanizm nədən ibarətdir?

- 1) istehsal münasibətlərindən
- 2) istehsal xərcindən
- 3)) kompleks iqtisadi amillərdən
- 4) əmək səviyyəsindən
- 5) əmək haqqından

241. ASK-nin maddi-texniki bazası məhsuldar qüvvələrin və maddi elementlərin və nəyin cəmindən ibarətdir?

- 1) torpaq sahələrinin
- 2) maliyyə vəsaitinin
- 3) istehsal xərcinin
- 4)) istehsal vasitələrinin
- 5) maya dəyərinin

242. ASK-nin maddi-texniki bazası maddi elementlər və istehsal vasitələri və habelə nəyin cəmindən ibarətdir?

- 1) nəqliyyat vasitələrinin
- 2)) məhsullar qüvvələrinin
- 3) işçi qüvvəsinin
- 4) əsas fondun
- 5) dövryyə fondunun

243. ASK-nin maddi-texniki bazadan istifadənin səmərəliliyinin yüksəldilməsi nəyin yaxşılaşdırılmasından asılıdır?

- 1) maliyyələşmənin
- 2) kreditləşmənin
- 3) vergiqoymanın
- 4)) təchizatla təminatın

5) sığortanın

244. Maddi-texniki bazadan düzgün istifadənin həyata keçirilməsi üçün onlardan necə istifadə edilməlidir?

- 1) əhatəli
- 2) plana əsasən
- 3)) səmərəli
- 4) ayrı-ayrı
- 5) əlaqəsiz

245. ASK maddi-texniki bazasının düzgün formalaşması üçün təchizat sistemi nəyə əsasən qurulmalıdır?

- 1) istehsalın həcminə
- 2) iqtisadi səmərəliliyə
- 3)) bazar münasibətlərinə
- 4) sərbəst satışa
- 5) infrastruktura

246. ASK-nin maddi-texniki bazasına onun sərəncamında olan bütün maddi-texniki ehtiyatlar, yəni torpaq, su və daha nə daxildir?

- 1) nəqliyyat
- 2) mexaniki vasitələr
- 3) əmək ehtiyatı
- 4)) meşə ehtiyatı
- 5) suvarma sistemləri

247. ASK-nin maddi-texniki bazası meşə, su və hansı ehtiyatlardan ibarətdir?

- 1) maliyyə vəsaiti
- 2) kredit ehtiyatı
- 3)) torpaq ehtiyatı
- 4) əmək ehtiyatı
- 5) nəqliyyat vasitələri

248. ASK-da mövcud ehtiyatlardan səmərəli istifadə edildikdə nəyə nail olunur?

- 1) maya dəyəri yüksəlir
- 2) istehsal xərci azalır
- 3) nəqliyyat vasitələri artır
- 4)) yüksək nəticələrə nail olunur
- 5) heç nə olmur

249. İstehsal vasitələrinin hər hansı elementi çatmadıqda, digərləri artıq olsa belə maddi-texniki bazanın nəyi pozulur?

- 1) inkişaf istiqaməti
- 2) genişləndirilməsi
- 3) fəaliyyəti
- 4) birliyi
- 5) heç nəyi

250. Maddi-texniki vasitələrin hər hansı elementi olmadıqda texniki prosesin nəyinə əməl edilmir?

- 1) istifadənin yüksəldilməsinə
- 2) təchizata
- 3) ahəngdarlığına
- 4) satışa
- 5) səmərəliliyə

251. ASK-nin maddi-texniki bazasına qiymət verilərkən onun nəyi nəzərə alınmalıdır?

- 1) təchizat forması
- 2) təşkilati əsasları
- 3) iqtisadi səviyyəsi
- 4) bir sistem olması
- 5) texnoloji prosesi

252. ASK-nin maddi-texniki bazası texnoloji baxımdan formalaşdığına görə ona qiymət verilərkən nəyə əməl olunma səviyyəsi üzrə xarakteristikası aparılmalıdır?

- 1) genişlənməsinə
- 2) təzələnməsinə
- 3) amortizasiyasına
- 4) istehsalın təşkilinə
- 5) texnoloji rejimə

253. ASK-nin maddi-texniki bazasının inkişaf istiqaməti müəyyən edilərkən onu təşkil edən elementlərin nəyi nəzərə alınmalıdır?

- 1) sayı
- 2) qiyməti
- 3) maya dəyəri
- 4) xüsusiyyətləri
- 5) istehsal xərci

254. ASK-nin maddi-texniki bazasının inkişafı əsaslandırılarkən nəyin nəzərə alınması təmin edilməlidir?

- 1) maya dəyəri
- 2) satış qiyməti
- 3)) səmərəli fəaliyyəti
- 4) əmək sərfi
- 5) əmək haqqı

255. ASK-da yüksək istehsal və sosial-iqtisadi nəticəyə nail olmağın başlıca istiqaməti nədir?

- 1) yeni sahələrin yaradılması
- 2) torpaqların artırılması
- 3) əmək haqqının yüksəldilməsi
- 4) ekstensiv inkişaf
- 5)) intensiv inkişaf

256. Ekoloji tarazlığın pozulmasına aşağıdakılardan hansı daha ciddi təsir göstərir?

- 1) əmək təşkili
- 2) mexanikləşmə
- 3)) suvarma texnologiyası
- 4) nəqliyyat
- 5) rabitə

257. Torpaq və suvarma zamanı texnoloji rejimə əməl edilməməsi nəyin azalmasına səbəb olur?

- 1) maya dəyərinin
- 2) qiymətin
- 3) əmək haqqının
- 4)) istehsalın
- 5) rentabelliyyənin

258. Xəstəlik və zərərvericilərlə mübarizə zamanı işlədilən kimyavi maddələr nəyin artmasına şərait yaradır?

- 1) istehsal xərcinin
- 2) əmək haqqının
- 3)) istehsalın
- 4) mexanikləşmənin
- 5) əmək sərfinin

259. Aqrar sahədə işlən kimyəvi dərman və birləşmələr nəyin yaxşılaşmasına səbəb olur?

- 1) əmək təşkilinin
- 2) texnoloji prosesin
- 3) suvarma rejiminin
- 4) məhsulun keyfiyyətinin
- 5) həyat şəraitinin

260. Xəstəlik və zərərvericilərlə mübarizədə aparılarkən istifadə edilən kimyəvi maddələr nəyin ucuzlaşmasına səbəb olur?

- 1) əmək sərfinin
- 2) əmək haqqının
- 3) həyat şəraitinin
- 4) məhsulların
- 5) qiymətin

261. Xəstəlik və zərərvericilərə qarşı işlən kimyəvi maddələr nəyin tərkibinə ciddi təsir göstərir?

- 1) məhsulların
- 2) keyfiyyətin
- 3) torpaq və suyun
- 4) toxumun
- 5) yemin

262. Elmi-texniki tərəqqinin sürətlənməsi k/t-ı ilə nəyin arasındakı əlaqəni dərinləşdirir?

- 1) emal müəssisəsi
- 2) təbiətlə
- 3) tədarüklə
- 4) satışla
- 5) saxlama ilə

263. ASK sistemində elmi-texniki tərəqqinin inkişafı k/t-nın nəyə təsirini gücləndirir?

- 1) əmək təşkilinə
- 2) emal sahələrinə
- 3) satış sahələrinə
- 4) qiymətlərə
- 5) ətraf mühitə

264. Torpaqlardan istifadənin səmərəliliyi yüksəldikcə hansı proses güclənir?

- 1) mexanikləşmə
- 2) gübrələnmə
- 3)) eroziya
- 4) suvarma
- 5) şoranlaşma

265. Torpaqların eroziyaya uğramasında hansı eroziyanın xüsusi çəkisi böyükdür?

- 1) mexanikləşmə
- 2) əməyin təşkili
- 3) yalnız suvarma
- 4) yalnız külək
- 5)) su və külək

266. ASK-da istehsal olunan ərzaq məhsulları nəyə təminat verməlidir?

- 1) rentabelliyə
- 2) səmərəliliyə
- 3)) insanlığın sağlamlığına
- 4) ucuzlaşmasına
- 5) heç nəyə

267. ASK-da ərzaq istehsalı ilə məşğul olan sahələr hansı xarakterli funksiyaya malik olmalıdır?

- 1) oxşar
- 2) nisbi
- 3) müxtəlif
- 4)) eyni
- 5) heç biri

268. ASK-da istehsal olunan məhsullar aşağıdakılardan hansından uyğun olmalıdır?

- 1) gündəlik tələbatə
- 2) yüksək zərərliyə
- 3) yüksək əmək haqqına
- 4)) insanların zövqünə
- 5) maya dəyərinə

269. ASK-da istehsal olunan son məhsullar insanların nəyinə cavab verməlidir?

- 1) həyat şəraitinə
- 2) gündəlik tələbatına
- 3)) iqtisadi imkanlarına
- 4) həyat tərzinə
- 5) heç nəyə

270. Aqrar-sənaye sahə kompleksləri necə formalaşır?

- 1) adi qaydada
- 2) sahələrin birləşməsi
- 3) sahələrin bölgüsü
- 4)) ayrı-ayrı sahələr üzrə
- 5) iki-üç sahə üzrə

271. Sahə komplekslərində istehsal-iqtisadi əlaqə və mənafeylərin formalaşdırılmasının əsasını nə təşkil edir?

- 1) istehsalın inkişafı
- 2) istehsalın strukturu
- 3) istehsal xərci
- 4) əmək haqqı
- 5)) real tələbatlar

272. Sahə komplekslərində istehsal-iqtisadi əlaqələr müəyyən edilərkən nəyin nəzərə alınması təmin edilməlidir?

- 1) iqtisadi mexanizm
- 2) istehsalın inkişafı
- 3)) sahənin spesifik xüsusiyyətləri
- 4) istehsalın integrasiyası
- 5) istehsalın kooperasiyası

273. Sahə komplekslərində istehsal-iqtisadi əlaqə və münasibətlər nəyə əsasən qurulmalıdır?

- 1)) bazar münasibətlərinə
- 2) sahələrin inkişafına
- 3) iqtisadi səmərəliliyə
- 4) infrastrukturaya
- 5) əməyin təşkilinə

274. ASK-da son və aralıq məhsulun cəmi nəyi təşkil edir?

- 1) mənfəəti
- 2) xalis gəlir

- 3)) ümumi məhsulu
- 4) rentabelliği
- 5) əmək haqqını

275. ASK-da ümumi məhsul nəyin cəmindən ibarətdir?

- 1) son və xalis məhsul
- 2) son məhsul və mənfəət
- 3) xalis gəlir və mənfəət
- 4)) son və aralıq məhsul
- 5) xalis məhsul və rentabellik

276. ASK-da ümumi məhsulla nəyin fərqi son məhsulu təşkil edir?

- 1) xalis məhsul
- 2) xalis gəlir
- 3) mənfəət
- 4) rentabellik
- 5)) aralıq məhsul

277. ASK-da ümumi məhsuldan aralıq məhsulu çıxdıqdan sona qalan hissə nəyi təşkil edir?

- 1) mənfəəti
- 2)) son məhsulu
- 3) xalis məhsulu
- 4) xalis gəliri
- 5) istehsal xərcini

278. Müəyyən dövr ərzində xammalın emalından alınan ərzaq və istehlak malları aşağıdakılardan hansına daxildir?

- 1) mənfəətə
- 2) xalis gəlirə
- 3) əmək haqqına
- 4)) son məhsula
- 5) xalis məhsula

279. ASK-dan kənarda istehsal sahələrinin ehtiyacını ödəyən məhsullar nəyin tərkibinə aid edilir?

- 1) ümumi məhsulun
- 2)) son məhsulun
- 3) xalis məhsulun
- 4) aralıq məhsulun

5) heç birinin

280. Kənd təsərrüfatı xammalının emalından əldə edilən xalis məhsulun dəyəri nəyin tərkibinə aiddir?

- 1) mənfəətin
- 2) əmək haqqına
- 3) xalis məhsula
- 4)) son məhsula
- 5) istehsal xərcinə

281. ASK-da istehsal genişlənməsi nəyin formalaşmasına obyektiv zərurətə çevirir?

- 1) əməyin
- 2) əmək haqqının
- 3)) infrastrukturun
- 4) istehsal xərcinin
- 5) gəlirlərin

282. Aqrar islahat nəticəsində istehsalın inkişafının genişlənməsi nəyə tələbatı artırır?

- 1) istehsal xərcinə
- 2) əmək haqqına
- 3) satış qiymətlərə
- 4)) istehsal resurslarına
- 5) erroziyaya

283. Aşağıdakılardan hansı istehsala xidmət sahəsi hesab edilmir?

- 1) kimyəvi maddələr
- 2) yanacaq-sürtgü materialları
- 3)) əmək haqqı
- 4) nəqliyyat-texniki təmir
- 5) suvarma

284. ASK-nin infrastrukturunda buraxılan nöqsan hansı sahəyə ciddi zərər yetirir?

- 1) məhsulun daşınmasına
- 2) məhsulun saxlanılmasına
- 3)) istehsal sahəsinə
- 4) satış sahəsinə
- 5) tədarük sahəsinə

285. ASK sahələrinin idarə edilməsi ümumiyyətlə idarəetmənin nəyinə əsaslanır?

- 1) əlaqəsi yoxdur
- 2) eyni əlaqəlidir
- 3)) ümumi prinsipə
- 4) oxşar prinsipə
- 5) müxtəlif prinsipə

286. İdarəetmənin ümumi prinsipləri idarəetmə orqanlarının nəyini müəyyən edir?

- 1) istiqamətini
- 2) quruluşunu
- 3) dəyişmə meylini
- 4)) fəaliyyətini
- 5) dinamikasını

287. ASK-nin idarəedilməsinin səmərəliliyi bir başa nədən asılıdır?

- 1) əməyin təşkilindən
- 2) əmək haqqından
- 3) əmək intizamından
- 4) əmək məcəlləsindən
- 5)) idarəetmədən

288. Sahibkarlıq formalarında idarəetmədə buraxılan nöqsanlar nəticəsində əmək və vəsait sərfindən necə istifadə edilir?

- 1) düzgün
- 2) səmərəli
- 3) məqsəduyğun
- 4)) qeyri-səmərəli
- 5) plana əsasən

289. ASK-da idarəetmə fəninin obyektı nədir?

- 1)) sosial-iqtisadi sistemlər
- 2) istehsal texnikası
- 3) istehsal texnologiyası
- 4) sosial ədalət
- 5) iqtisadi tənəzzül

290. Aqrar sahibkarlıq formalarının idarə olunması onun üzvlərinin nəyinin xüsusi formasıdır?

- 1) əmək haqqının
- 2) əmək təşkilinin
- 3) maddi marağın
- 4) stimullaşmanın
- 5)) fəaliyyətinin

291. Aqrar islahatlar nəticəsində baş verən sosial-iqtisadi şərait idarəetmə sahəsində nəyə səbəb olmuşdur?

- 1) sabit qalmış
- 2) bahalaşmış
- 3) ucuzlaşmış
- 4)) universallaşmış
- 5) sadələşmişdir

292. ASK-da istehsal münasibətlərin dəyişməsi ilə əlaqədar olaraq hansı idarəetmə fəaliyyəti formalaşmışdır?

- 1) sadə
- 2) mürəkkəb
- 3)) yeni
- 4) dəyişməmiş
- 5) heç nə dəyişməmiş

293. ASK-nin idarəetmə elmi hansı elmlərə aiddir?

- 1) sosial
- 2) təbii
- 3) iqtisadi
- 4)) təşkilati-iqtisadi
- 5) humanitar

294. İstehsalın idarə edilməsi prosesində idarəetmə elmi nəyin əlaqə və münasibətlərini öyrənir?

- 1) əməyin təşkilinin
- 2) istehsal xərcinin
- 3) maya dəyərinin
- 4) qiymətin
- 5)) imkanların

295. İstehsal prosesinin yerinə yetirilməsi və onun idarə olunması ilə əlaqədar insanlar arasında nə yaranır?

- 1) heç nə

- 2)) münasibətlər
- 3) bir-birinə kömək etmək
- 4) biri digərinə əngəl yaradır
- 5) münasibət yaranmır

296. İdarəetmə elminin mahiyyəti idarəetmə prosesində insanların məqsədyönlü fəaliyyət qanun və qanunauyğunluqlarının nəyindən ibarətdir?

- 1) nəzərdən keçirilməsindən
- 2) sadələşməsindən
- 3)) aşkar olunmasından
- 4) dəyişməsindən
- 5) bahalaşmasından

297. ASK-da idarəetmə elminin mahiyyətinə aşağıdakılardan hansı daxil edilir?

- 1) idarəetmənin təşkili
- 2) idarəetmənin strukturu
- 3) idarəetmənin sadələşməsi
- 4)) idarəetmənin prinsipləri
- 5) idarəetmənin sadələşməsi

298. ASK-da idarəetmə elmi iqtisadi qanunların idarəetmə prinsipinə təsiri nə edir?

- 1) köməklik
- 2) əks təsir
- 3) heç nə
- 4)) əsaslanır
- 5) dəyişilir

299. Aqrar sferada fəaliyyət göstərən istehsal kooperativləri necə idarə edilirlər?

- 1)) rəhbər seçməklə kollektiv
- 2) icra hakimiyyəti
- 3) bələdiyyələr
- 4) mütəxəssislər
- 5) mərkəzdən

300. Aqrar sahibkarlıq formalarının inkişaf etdiyi şəraitdə onlar hansı metodla idarə edilirlər?

- 1) inzibati
- 2) planlı

- 3)) iqtisadi
- 4) təşkilatı
- 5) psixoloji